



# Fərqanə ən böyük ayrılıq idi

*Həyatda insan üçün xatirəyə  
çevirmək nə qədər çətindirdə, xatirəyə  
çevrilmiş şəxs haqqında öz fi-  
kirlərinin ram elayıb yazıya gətimək  
bir o qadər də istirablıdır, ağınlıdır. İl-  
lah da o şəxs yaradıcı, yaşadıcı, iç  
adəmi ola...*

Fərqanə Mehdiyeva...Mən bu adla 80-ci illərdə Salyanda fəaliyyət göstərən "Kürün töhfəsi" ədəbi birliyindən tanışam. Gənc şair Fərqanə Mehdiinin (onu bəzən bu imza ilə də çap edirdilər, çağırırdılar) çıxışı meclisin ən "şirin" yeri idi. Bəlkə də hamı onun şeirdə necə qovrulmağını, ruhunu necə dilə getirmeyini, kövrəkliyini necə səsine köçürməyini dəqiqlərlə gözləyirdi. Elə onun özü də...Sanki o yanacaqdı biz isinəcədkidik.

Beləcə, zaman ilgim kimi keçir...Heç Kür çayı da dayanır...Biz də şeirlərin ömrüne yol gedirik...O yol bizi şeirlərin qapısından keçirdib illərin doğmasına, sirdəşəna, könül dostuna çevirdi. Deyirmanın çarxi Fərqanə


nənin içini, səmimiyyətini, körpə saflığını üzüdə bilmədi. Necə ki deyirdi:

*Gün kimi qara-ağ qaldım,  
Dərdin üzünə şax qaldım.  
Böyümdim uşaq qaldım  
O ki var uduzdum, anam.*

Amma o insanlığın gücü ilə zəmanı dəyişə bildi. Elə məhz Fərqanənin dəyişməzliyi də bunda idi. Üreklerin hər üzündə o bir kəpənək piçiltisini belə yanında kəsmezdi...Hələ o kəpənəyə qoşulub bir az da onun ağrısını yaşamağı demirəm...

O tek şeire sevinen, kağıza tələssən adam deyildi. O doğma bildiyi insanın sevincinə, kədərənə yüyürədi. Xeyir işlərimizə gələr, sanki gəlişi ilə el-obanın toplaşlığı həyət-bacaya özü ilə işiq sovgatı gətirərdi. Uşaq da, cavan da, qoca da özünü Fərqanədə tapmağı bacaradı.

Onun şeirləritəndirdi, daş yonandı, payızdı...Sən onun şeirlərinin de isinə də, öle də, ayrıla da bilərsən..Ayrılıqdan söz düşmükən de-



yim ki, Fərqanə elə ən böyük ayrılıq idi. Biz indi xəbər tutduq...

Heç də darixmasın Fərqanə. Hələ çaylar axır, hələ yağmayan yağışlar var, SALAMLAŞACAGI!!!

**Eldar İsmayıloğlu**  
**Sair**